

## MƏDƏNİYYƏT

**ADƏTƏN** ssenarini gecə saatlarında yazan müsahibim deyir ki, əslində, bunun mistik tərəfi-filani yoxdur. Yazı adamlarının əksəriyyəti gecələr işləyir: "Bu, yəqin ki, daha çox gecənin sakitliyi ilə bağlıdır. Yəni fikirləri cəmləmək, konsentrasiya olmaq daha rahat olur. Ssenarı da diqqət, vaxt və böyük zəhmət tələb edən bir yazı növüdür. Özünə ciddi yanaşmağı diqtə edir. Yəni başdansovdu yanaşmaqla, uğur əldə etmək mümkün deyil". Müsahibim "Üç nöqtə" qəzetiinin qonağı yazıçı, tərcüməçi və son zamanlarda olduqca populyar olan "Uçurum" serialının ssenaristi Xanım Aydındır. Həmsöhbətimlə onun ümumi fəaliyyətindən, uğurlarından və gördüyü işlərdən söz açdıq.

- Başlayaq elə serialdan. Siz indiyə qədər yazıçı və tərcüməçi kimi tanınırdınız. Bir şeir kitabı, çoxlu hekayələr müəllifi, ədəbi manifestlər haqqında silsilə yazıların, məktubların, esselərin və yeddi kitabın tərcüməcisiiniz. Necə oldu ki, ssenari sahəsində də özünüzü sınamaq istədiz?

- "Oscar film production"-dan dəvət aldim. Və sevə-sevə, necə deyərlər, qollarımı çırmələyib bu işə qatıldım.

- ARB kanalında yayılmış "Uçurum" serialı son bir neçə aydır ki, trenddir. Seriallarımızın ssenarilərinin təqdim olunduğu bir dönmədə bu uğuru nəyə borclusunuz?

- Əvvəlcədən deyim ki, film, tamaşa, serial kollektiv əməyin bəhrəsidir. Buna görə də "Uçurum"un uğurunda ssenarisrt kimi mənim payım olsa da, burada zəhməti keçən digər adamlar da var. Prodüserimiz Yaşar Əhmədov, Baş redaktorımız İlqar Fəhmi, Quruluşçu rejissor Vüsal Məmmədov, rejissorümüz Vüsal Tağı, aktyorlar və bütün texniki heyətin birgə işinin nəticəsidir. Hesab edirəm ki, hamı bir nöqtəyə vursa, ərsəyə yaxşı bir iş çıxar.

- **Bildiyimiz göra** ssenarini gecə saatlarında yazırsınız. Bu nəyə bağlıdır?

- Əslində, bunun mistik tərəfi-filani yoxdur. Yazı adamlarının əksəriyyəti gecələr işləyir. Bu, yəqin ki, daha çox gecənin sakitliyi ilə bağlıdır. Yəni fikirləri cəmləmək, konsentrasiya olmaq daha rahat olur. Ssenarı da diqqət, vaxt və böyük zəhmət tələb edən bir yazı növüdür. Özünə ciddi yanaşmağı diqtə edir. Yəni başdansovdu yanaşmaqla, uğur əldə etmək mümkün deyil. Yeri gəlmışkən, elə bu da "Uçurum"un sevilmək səbəblərindən biridir.

- **Qayıdaq yenə də əvvəl.** Yaradıcılığınızın şeir yazmaqla başlamışız. Yazığınız şeirlər tanınmış bəstəkarların diqqətindən yayınmayıb. Faiq Süceddiyev, Gövhər Həsənzadə kimi bəstəkarlar şeirlərinizə mahni bəstələyiblər. Bu barədə də bir az danışın.

- Bəli, ilk vaxtlar şeir yazmışam, "Yağış olmaq istəyəm" adlı şeir kitabım da 2014-cü ildə çap olunub. Bu kitabın mənə ən böyük töhfəsi bu cür gözlə bəstəkarların şeirlərimə mahni bəstələməsi oldu. Həmin mahnilar da "Uçurum" kimi böyük uğur qazanmışdı, dirləyicilər tərəfindən sevilmişdi. Qeyd edim ki, bugunlarda

# "Məqsədə gedən yolda, hər şeyi qurban vermək olar, məqsədin özündən başqa"

**XANIM AYDIN:** "HAMİ BİR NÖQTƏYƏ VURSA, ƏRSƏYƏ YAXŞI BİR İŞ ÇIXAR"



Gövhər Həsənzadəylə yeni bir mahni üzərində işləyirik. Ümumiyyətlə, yaradıcılığının müyyən dövründə bu mahnilar mənə yeni ruh, yeni qol-qanad verib.

- **Bəs sonradan niyə profliniz dəyişib prozaya keçdiniz? Yəni hekayələr, tərcümələr... bu necə oldu, hansı zərurət dən doğdu bəs?**

- Şeir bir anın qışqırtısıdır. Bir anın qıçılcımıdır. Müyyəyen bir vaxtdan sonra hiss etdim ki, daha bir anın hiss qışqırtısına yox, daha geniş diapazonda hissərimi ifadə etəyə ehtiyacım var. Məni nəsrə bu gətirdi, bəlkə də. Amma indi bəzən kiçik şeirlər yazıram.

- Gülüşümü hansısa döngədə, hansısa yolda,  
Bəlkə, yeraltı, bəlkə yerüstü,  
Hansısa keçidə salıb itirmişəm...  
Harda? Necə? Kimlə?  
Mən də bilmirəm.  
Bir uşaq taparaq qaçıb arxamca  
"Bağışlayın, xanım, gülüşünüz düşüb.  
Buyurun götürün!" - deməyib mənə.

Başqa gülüşlərsə gölmir üzümə.  
Qara gözə mavi linzalar kimi  
Süni təbəssüm taxıram dodaqlarına  
Taxıram...sütülür...

Kirpiklärimdən...

- **Bu şeirin misraları kədərləndirir? Bu hüzür hardan doğur belə?**

- Bayaq qeyd etdiyim ki, şeir annin qışqırtısıdır. Yəqin ki, şeir yazılan anda nə hiss etmişəm, onu da yazmışam.

- **Yazarkən siz nə ilhamlanıdınız?**

- İlhamım hər bir şey ola bilər. Yağışda, hava da, günəş də, bircə kəlmə söz də, bir ətir də... Bunu bir konkret ünvani, vaxtı, zamanı yoxdur. İstadiyi vaxt adamın yaxşı mənada, yaxasından yapışır ki, yaz məni.. bu təkcə şeirə aid deyil. Elə prozaya da addır. Əm azından yazacağın mətnin bir qaralamasını həmin anda qələmə almalaşın. Almasan, itib-batacaq, daxilin əriyib gedəcək... Yazı özünü sonraya saxlamağı, gözlətməyi sevmir.

- **Hazırda ölkədə ədəbiyyat sahəsinə öz yerini tutu bilməş "Artkaspi.az"**

sayında redaktor kimi çalışırsız. Həmdə "Kaspi" qəzeti "Ədəbiyyat əlavəsi"ndə mütəmadi çap olunursuz. Saytinizda bugündə də 2 yaşı tamam oldu. Bu saytin və qəzeti həyatınızda ki yeri nədən ibarətdir?

- Mən Azərbaycanda öndə olan bütün mətbu orqanlarda çap olunmuşam və bu gün də olunuram. Amma heç kimə sərr deyil ki, "Kaspi" qəzeti "Ədəbiyyat əlavəsi" və "Artkaspi.az" sayı üçün yazı hazırlamaq qədər, mənim üçün zövqlü, sevimli heç nə yoxdur. Buna qədər qəzetdən qazandığım oxucu sevgisi sayt vasitəsilə daha da böyüdü. Mən imzamı daha böyük auditoriyaya tanıtdırıbildim. Heç kimə sərr deyil ki, qəzet bizim üçün nə qədər dəyərlə olsa da, yazımızın dərc olunmasından alındığımız zövq necə böyük olsada, zamanın tələbi artıq başqdır. Qloballaşan dünyamızda elektronlaşma, təbii ki, qəçiləmzdür. Biz istəsək də, istəməsək də, bununla mütləq ayaqlaşmalıyıq. Mən qəzet ənənəsinə aşiq bir adam olsam da, sayt materialının dünyanın hər bir tərəfində olğatan olmasına da çox sevinirəm. Çünkü internet olan hər yerdə saytda yerləşdirilən yazını rahatca oxumaq olur. Internet isə demək olar hər yerdə var...

- Bir az da tərcümələrinizdən danışaq. Sonuncu tərcümə etdiyiniz kitab Efron Ariada "Mənim anam - Marina Svetayeva"dır. Niyə bu kitabı tərcümə etmisiz? Yəni buna maraq hardan doğdu?

- Bildiyimiz kimi Marina Svetayeva Gümüş dövrü rus ədəbiyyatının ən məşhur və ən sevilən şairlərindədir. Onun şeirlərindəki simvolistika, onun həyatındaki mistika və ümumiyyətlə, bütövlükədə Marina Svetayeva həmişə maraqlıdır, həmişə aktualdır. Bu kitabın müəllifi Svetayevanın qızı Efron Ariadnadır. O, anası haqqında bütün xatırələrini bu kitabda cəmləyib. Qeyd edim ki, olduqca maraqlı və faktlarla zəngin bir kitabdır. Svetayevanın həyatda şeirləri kimi qolız, dərin məzmunludur. Və on görə də, deyərdim ki, indiyə qədər tərcümədə ən çox zəhmət çəkdiyim kitab budur. Amma bu zəhməti mən sevə-sevə çəkmişəm. Və bu gün həmin kitabı əlimə alanda yaşadığım sevinc hissi mən qanadlandırır. Məni yeni işlər görməyə ruh verir. Əslində, işimi, peşəmi çox sevirəm. Buna görə də çətinlikləri aşmağı bacarıram. Necə deyərlər, məqsədə gedən yolda, hər şeyi qurban vermək olar, məqsədin özündən başqa...

**Könül Oruc**